



## **Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında**

### **Azərbaycan Respublikası Prezidentinin Fərmanı**

Ölkədə sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayan amillərdən biri bəzi sahibkarlıq fəaliyyəti növlərinin lisenziyalaşdırılmasıdır. Son illər bu sahədə bir sıra işlərin görülməsinə baxmayaraq, hələ də sahibkarlığın inkişafına mane olan hallar tam aradan qaldırılmamışdır. Belə ki, mövcud lisenziyalaşdırma sistemi xüsusi icazə verən dövlət orqanları tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara təzyiq vasitəsinə çevrilmiş, bəzi hallarda isə rüşvətxorluğun yayılmasına şərait yaratmışdır. Ölkədə 240-dan çox fəaliyyət növünün xüsusi icazə əsasında fəaliyyəti və lisenziyanın qısa müddətə verilməsi, faktiki olaraq, sahibkarlığın inkişafına, iqtisadiyyata investisiya qoyuluşu prosesinə mənfi təsir etmiş, sağlam rəqabət mühitinin formalaşması və istehlakçıların hüquqlarının qorunması sahəsində dövlət siyasətinin gerçəkləşdirilməsi yolunda inzibati-bürokratik əngəl çevrilmişdir.

Sahibkarlığın inkişafına dövlət qayğısının artırılması yuxarıda göstərilən nöqsanların qısa müddətdə aradan qaldırılmasını, ilk növbədə, xüsusi icazə tələb edən fəaliyyət növlərinin sayının kəskin surətdə azaldılmasını, lisenziya müddətinin uzadılmasının, lisenziya verilməsi prosesində dövlət orqanları tərəfindən sui-istifadə hallarına yol verməyən və bu işdə şəffaflığı təmin edən qaydaların tətbiqini zəruri edir.

Azərbaycan Respublikasında sahibkarlığın inkişafı üçün mövcud mühiti yaxşılaşdırmaq və bəzi fəaliyyət növlərinə lisenziya verilməsi qaydalarını daha da təkmilləşdirmək məqsədi ilə **qərara alıram**:

1. «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar» (əlavə 1) təsdiq edilsin.
2. «*Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri*» (əlavə № 2) təsdiq edilsin .
3. «Naxçıvan Muxtar Respublikasının İcra hakimiyyəti orqanları tərəfindən xüsusi razılıq (lisenziya) verilən fəaliyyət növlərinin siyahısı» (əlavə 3) təsdiq edilsin.
4. Sahibkarların hüquqlarının müdafiəsi ilə bağlı bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi sahəsində dövlət tənzimlənməsini və bu sahədə metodiki rəhbərliyi həyata keçirtmək məqsədilə lisenziyalaşdırma sahəsində xüsusi səlahiyyətli orqan funksiyası Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə həvalə edilsin.

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin lisenziyalaşdırma sahəsində xüsusi səlahiyyətləri bu Fərmanın əlavəsində verilən «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»la müəyyən edilir.

5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

- bu Fərmanın 2 nömrəli əlavəsində göstərilən fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtləri müəyyənləşdirib təsdiq etsin;
- qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması haqqında təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin və müvafiq icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Müəyyən edilsin ki:

- bu Fərmanın 3 nömrəli əlavəsində göstərilən bəzi fəaliyyət növləri üzrə xüsusi razılıq (lisenziya) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir;
- *bu fərmana Əlavə № 2 «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri»nin 8-ci, 52-54-cü bəndlərində göstərilən fəaliyyət növləri üzrə lisenziyalaşdırılan işlər və xidmətlərin Siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilir;*
- Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən xüsusi razılıq (lisenziya) yalnız Naxçıvan Muxtar Respublikasının ərazisində qüvvədədir.

7. Bu Fərmanla lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növləri üzrə bu Fərman qüvvəyə minənədək verilmiş lisenziyalar öz hüquqi qüvvəsini onlarda göstərilmiş tarixədək saxlayırlar.

8. Azərbaycan Respublikası Prezidentinin «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında» 1997-ci il 27 yanvar tarixli 543 nömrəli, «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli, «Qiyəmətli kağızlarla fəaliyyət sahəsində bəzi fəaliyyət növlərinin lisenziyalaşdırılması qaydalarının təsdiq edilməsi haqqında» 1999-cu il 8 noyabr tarixli 202 nömrəli və «Naxçıvan Muxtar Respublikasının icra orqanları tərəfindən bir sıra fəaliyyət növlərinə xüsusi razılığın (lisenziyanın) verilməsi haqqında» 21 dekabr 2001-ci il tarixli 605 nömrəli Fərmanları və Azərbaycan Respublikası prezidentinin «Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinin təkmilləşdirilməsi haqqında» 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanının 1-ci, 5-ci və 6-cı bəndləri qüvvədən düşmüş hesab edilsin.

9. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

***Azərbaycan Respublikası Prezidenti***

*Heydər ƏLİYEV*

*Bakı şəhəri, 2 sentyabr 2002-ci il*

*№ 782*

*«Azərbaycan» qəzetində dərc edilmişdir (3 sentyabr 2002-ci il, № 202)  
(«VneshExpertService» LLC).*

*«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30  
sentyabr 2002-ci il, № 9, maddə 555) («VneshExpertService» LLC).*

*19 mart 2003-cü il tarixli, 861 nömrəli; 23 oktyabr 2003-cü il tarixli, 965 nömrəli; 7  
fevral 2005-ci il tarixli, 193 nömrəli; 20 aprel 2005-ci il tarixli, 226 nömrəli; 27 aprel  
2005-ci il tarixli, 232 nömrəli; 30 avqust 2005-ci il tarixli, 289 nömrəli; 31 oktyabr  
2005-ci il tarixli, 310 nömrəli; 16 dekabr 2005-ci il tarixli, 335 nömrəli; 28 dekabr  
2005-ci il tarixli, 348 nömrəli; 6 iyul 2006-cı il tarixli, 427 nömrəli; 27 sentyabr 2006-cı  
il tarixli, 466 nömrəli; 29 noyabr 2006-cı il tarixli, 483 nömrəli; 29 dekabr 2006-cı il  
tarixli, 510 nömrəli; 6 avqust 2007-ci il tarixli, 611 nömrəli; 16 avqust 2007-ci il tarixli,  
617 nömrəli; 18 oktyabr 2007-ci il tarixli, 638 nömrəli; 13 noyabr 2007-ci il tarixli, 650  
nömrəli; 23 noyabr 2007-ci il tarixli, 658 nömrəli; 6 avqust 2008-ci il tarixli, 811  
nömrəli; 12 sentyabr 2008-ci il tarixli, 826 nömrəli; 12 sentyabr 2008-ci il tarixli, 827  
nömrəli; 11 noyabr 2008-ci il tarixli, 13 nömrəli; 2 dekabr 2008-ci il tarixli, 30  
nömrəli; 9 fevral 2009-cu il tarixli, 51 nömrəli; 5 mart 2009-cu il tarixli, 71 nömrəli; 6  
avqust 2009-cu il tarixli, 143 nömrəli; 7 avqust 2009-cu il tarixli, 145 nömrəli; 30  
oktyabr 2009-cu il tarixli, 172 nömrəli; 10 noyabr 2009-cu il tarixli, 181 nömrəli; 10  
fevral 2010-cu il tarixli, 216 nömrəli; 11 mart 2010-cu il tarixli, 229 nömrəli; 17  
sentyabr 2010-cu il tarixli, 328 nömrəli; 13 dekabr 2010-cu il tarixli, 361 nömrəli; 15  
fevral 2011-ci il tarixli, 381 nömrəli; 20 aprel 2011-ci il tarixli, 419 nömrəli  
Fərmanlara əsasən əlavə və dəyişikliklərlə («VneshExpertService» LLC).*

---

*Əlavə № 1*

*Azərbaycan Respublikası  
Prezidentinin  
2002-ci il 2 sentyabr tarixli,  
782 nömrəli Fərmanı ilə  
təsdiq edilmişdir*

## **Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar**

### ***I. Ümumi müddəalar***

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa əsasən hazırlanmışdır və bəzi fəaliyyət növləri ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi qaydalarını tənzimləyir.

1.2. Lisenziya — təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə (bundan sonra — «ərizəçi») müvafiq sahibkarlıq fəaliyyəti növlərini həyata keçirməyə icazə verən rəsmi sənəddir.

1.3. *Aşağıdakı fəaliyyət növləri üzrə ərizəçinin məşğul ola biləcəyi işlər və xidmətlərin siyahısı lisenziyanın əlavəsində göstərilir:*

- *tibb fəaliyyəti;*
- *dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların mühəndis-axtarış işləri;*
- *dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi;*
- *dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işləri.*

1.4. Lisenziya hər bir fəaliyyət növü üçün ayrıca verilir. Ərizəçinin fəaliyyəti çoxprofilli (çoxyönlü) olduqda, o bir neçə lisenziyaya malik ola bilər. Ərizəçi yalnız lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilər.

1.5. Xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıkları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu qaydalara uyğun olaraq lisenziya almalıdırlar.

1.6. Lisenziyanın sahibi ona verilən lisenziyadan yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Verilmiş lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, habelə lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

1.7. Fərdi əmək müqaviləsi (kontrakt) və ya tapşırıq əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziyanın verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılır.

1.8. Lisenziyalaşdırma sahəsində xüsusi səlahiyyətli orqan Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi.

1.9. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi:

- lisenziyalaşdırma ilə bağlı dövlət tənzimlənməsinin əsas istiqamətlərini işləyib hazırlayır;
- lisenziyalaşdırma məsələləri üzrə normativ hüquqi aktların layihələrini hazırlayır;
- dövlət orqanları və təsərrüfat subyektləri tərəfindən lisenziyalaşdırma sahəsində qanunvericiliyə riayət edilməsinə nəzarət edir və lisenziyalaşdırma qaydalarının tətbiqinə dair izahatlar verir;
- lisenziya verən dövlət orqanlarına metodiki rəhbərliyi və informasiya təminatını həyata keçirir;
- lisenziyalaşdırma sahəsində sənədlərin formasını və onların doldurulması qaydalarını müəyyən edir;

- ölkədə vahid lisenziya reyestrini aparır;
- lisenziya blanklarının hazırlanmasına sifariş verir, onların bölgüsünü həyata keçirir, blankların istifadəsinin uçot və hesabatlarını aparır.

1.10. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin lisenziyalaşdırma məsələləri üzrə sərəncamı mərkəzi icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanları və yerli özünü idarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir.

## **II. Lisenziyanın verilməsi qaydası**

2.1. Lisenziya almaq üçün ərizəçi lisenziya verən dövlət orqanına aşağıdakıları təqdim edir:

2.1.1. Lisenziya almaq üçün ərizə. Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

- hüquqi şəxslər üçün — adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü;
- fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü;

2.1.2. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;

2.1.3. ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;

2.1.4. ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

2.1.5. bu Qaydaların 2.9-cu bəndinə uyğun olaraq lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.1.6. fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əlavə şərtləri əks etdirən sənədlər.

2.2. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır. *Bu Qaydaların 1.3-cü bəndinə uyğun olaraq ərizəçi lisenziyanın qüvvədə olduğu müddətdə onun əlavəsində göstərilməyən işlər və xidmətlərlə məşğul olmaq üçün yenidən müraciət etdikdə, müvafiq fəaliyyət növünə xüsusi razılıq (lisenziya) verilməsinə görə nəzərdə tutulan dövlət rüsumu məbləğinin 50 faizini ödəyir.*

2.3. Lisenziya verən dövlət orqanı zərurət olduqda konkret fəaliyyət növü ilə məşğul olmaq üçün həmin fəaliyyət növünün xüsusiyyətlərindən asılı olaraq müvafiq rəy alınması üçün aidiyyəti dövlət orqanlarına müraciət edə bilər.

2.4. Lisenziya verən dövlət orqanı tərəfindən rəy alınması üçün aidiyyəti dövlət orqanına göndərilmiş müraciətə 5 gün müddətində baxılaraq rəy verilir.

2.5. Lisenziya almaq üçün təqdim edilən sənədlər lisenziya verən dövlət orqanı tərəfindən qəbul edilir, xüsusi kitabda qeydə alınır, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas

olmadıqda, qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmayaraq lisenziya verilməsi haqqında qərar qəbul edilir.

2.6. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

2.7. Ərizəçiyə lisenziya verilməsindən imtina edildikdə bu barədə ona imtinanın səbəbləri göstərilməklə beş gün müddətində yazılı məlumat verilir.

2.8. Lisenziyanın verilməsindən yalnız qanunla nəzərdə tutulmuş hallarda imtina oluna bilər və bu imtinadan qanunvericiliyə uyğun olaraq *inzibati qaydada və (və ya)* məhkəməyə şikayət verilə bilər.

2.9. Lisenziyanın verilməsindən imtina edilmədikdə ərizəçi lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd təqdim edir.

2.10. Hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs vəfat etdikdə, həmin şəxslərə verilən lisenziya da öz hüquqi qüvvəsini itirir.

2.11. Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, fiziki şəxsin vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, ünvanı) dəyişdikdə, yaxud lisenziya itirildikdə ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

2.12. Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki lisenziya əsasında, lisenziya itirildikdə isə müvafiq dövlət orqanlarının verdiyi müvəqqəti icazə əsasında həyata keçirir. Lisenziya verən dövlət orqanının rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdən sonra verilir.

2.13. Lisenziyada aşağıdakılar göstərilir:

2.13.1. Lisenziya verən dövlət orqanının adı.

- hüquqi şəxslər üçün — lisenziya verilən hüquqi şəxsin adı və hüquqi ünvanı;
- fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumat (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, ünvanı);

2.13.2. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;

2.13.3. lisenziyanın qüvvədə olma müddəti;

2.13.4. Lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

2.14. Lisenziya və bu Qaydaların 1.3-cü bəndində nəzərdə tutulmuş hallarda lisenziyanın əlavəsi lisenziyanı verən dövlət orqanının rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

2.15. Lisenziyalaşdırılan fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi halda, ərizəçiyə lisenziya ilə birlikdə hər bir obyekt üçün onun ünvanı göstərilməklə lisenziyanın surəti təqdim olunur.

### **III. Lisenziyanın müddəti**

3.1. Lisenziya 5 il (*alkoqollu içkilərin və etil (yeyinti) spirtinin istehsalı üçün 3 il, idxalı üçün isə 1 il*) müddətinə verilir.

3.1-1. *Təhsil fəaliyyətinə (dini təhsil müəssisələrinin fəaliyyəti istisna olmaqla) verilən lisenziyanın müddəti «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.*

3.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması lisenziyanın mövcudluğunu təsdiq edən sənədin yenidən rəsmiləşdirilməsi qaydasında həyata keçirilir.

3.3. Müddəti bitmiş lisenziya etibarsız sayılır.

### **IV. Lisenziya tələblərinə və şərtlərinə nəzarət**

4.1. Lisenziya verən dövlət orqanları hüquqi və fiziki şəxslər tərəfindən lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına nəzarət edirlər.

Bu Qaydaların 4.1-ci bəndində göstərilmiş nəzarət lisenziya almış hüquqi və fiziki şəxslər tərəfindən lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına dair ildə bir dəfə (*alkoqollu içkilərin və etil (yeyinti) spirtinin istehsalı və idxalı ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən ayda bir dəfə*) Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən müəyyən edilmiş formada məlumatın lisenziya vermiş orqana təqdim edilməsi yolu ilə həyata keçirilir.

4.2. Lisenziya verən dövlət orqanlarının nəzarət sahəsində aşağıdakı hüquqları vardır:

4.2.1. Lisenziya almış hüquqi və fiziki şəxslərin fəaliyyətinin lisenziya tələblərinə və şərtlərinə uyğunluğunu yoxlamaq;

4.2.2. yoxlama zamanı hüquqi və fiziki şəxslərdən zəruri izahat və sənədlər tələb etmək;

4.2.3. yoxlamanın nəticələri əsasında pozuntuları konkret göstərməklə akt (protokol) tərtib etmək;

4.2.4. aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün qərar çıxarmaq;

4.2.5. hüquqi və fiziki şəxslərə xəbərdarlıq etmək.

### **V. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi**

5.1. Lisenziya verən dövlət orqanı lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

5.1.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

5.1.2. lisenziya sahibi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanı tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

5.1.3. lisenziya sahibinin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

5.1.4. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

5.2. Lisenziya verən dövlət orqanı lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 3 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət ərazi vergi xidməti orqanlarına məlumat göndərir.

5.3. Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra lisenziyanın fəaliyyəti lisenziyanın sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Lisenziya verən dövlət orqanı tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edildiyi andan 3 gün müddətində lisenziyanın sahibinə və dövlət ərazi vergi xidməti orqanına məlumat göndərilir.

5.4. Lisenziya verən dövlət orqanı lisenziyanı aşağıdakı hallarda ləğv edir:

5.4.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

5.4.2. Lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə yanlış məlumat aşkar edildikdə;

5.4.3. məhkəmənin müvafiq qərarı olduqda;

5.4.4. hüquqi şəxs ləğv edildikdə və fiziki şəxs vəfat etdikdə;

5.4.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

5.5. Lisenziya verən dövlət orqanı lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 3 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat göndərir.

5.6. Lisenziya verən dövlət orqanı verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.

5.7. Lisenziya verən dövlət orqanı lisenziyanın reyestrində qeydə alındığı tarixdən 10 gün müddətində müvafiq məlumatı dövlət ərazi vergi xidməti orqanına göndərir.

## ***VI. Lisenziya verən dövlət orqanının vəzifəli şəxslərinin və ərizəçilərin məsuliyyəti***

6.1. Lisenziya verən dövlət orqanlarının vəzifəli şəxsləri lisenziyalaşdırma qaydalarını pozduqda və ya həmin qaydalara riayət etmədikdə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.



6.2. Ərizəçilər təqdim etdikləri sənədlərin və onlarda göstərilən məlumatın düzgünlüyünə görə qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

6.3. Lisenziya verən dövlət orqanlarının qəbul etdiyi qərarlardan və onların vəzifəli şəxslərinin hərəkətlərindən *qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.*

*Əlavə № 2*

*Azərbaycan Respublikası  
Prezidentinin  
2006-cı il 29 dekabr tarixli, 510  
nömrəli  
fərmanı ilə təsdiq edilmişdir*

**Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin  
siyahısı və həmin fəaliyyət növlərinə  
xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət  
rüsümünün məbləğləri**

<b>Sıra №-si</b>	<b>Fəaliyyət növlərinin adı</b>	<b>Lisenziya verən icra hakimiyyəti orqanı</b>	<b>Dövlət rüsümünün məbləği (manatla)</b>
1.	<i>Özəl mühafizə fəaliyyəti</i>	<i>Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi (Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər və ya əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslərin, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslərin öz mühafizəsini təmin etmək üçün);  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (digər hallarda)</i>	3000
1.	I və II məsuliyyət səviyyəli bina və tikililərin dövlət standartlarına uyğun olaraq layihələndirilməsi və mühəndis axtarışı	Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi	1100
2.	Kartoqrafiya fəaliyyəti	Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi	1100
3.	Radioaktiv və ionizə şüaları verən maddələrin tullantılarının saxlanması və basdırılması	Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi	1100
4.	Toksiki istehsalat tullantılarının	Azərbaycan Respublikasının	1100

	ütilizasiyası və zərərsizləşdirilməsi	Ekologiya və Təbii Sərvətlər Nazirliyi	
5.	Əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı	Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi	2200
6.	Neft məhsullarının satışı	Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi	5500
7.	Qaz məhsullarının satışı	Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi	5500
8.	Tibb fəaliyyəti	Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi	5500
9.	Əczaçılıq fəaliyyəti	Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi	5500
10.	Etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (şərabın, konyakın, arağın və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər alkoqollu içkilərin):		
10.1.	istehsalı	Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi	5500
10.2.	idxalı		11000
10.3.	satışı	Şəhər və rayon (şəhər rayonları istisna olmaqla) icra hakimiyyəti orqanları	220
11.	Tütün məmulatının:		
11.1.	istehsalı	Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi	5500
11.2.	idxalı		11000
11.3.	satışı	Şəhər və rayon (şəhər rayonları istisna olmaqla) icra hakimiyyəti orqanları	220
12.	<del>Əməliyyat axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş hüquqi və fiziki şəxslər tərəfindən geyri-legal yolla informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin işlənilməsi, istehsalı, satışı, alınması, ölkəyə gətirilməsi və ölkədən çıxarılması</del>	<del>Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi</del>	<del>2200</del>
13.	Su nəqliyyatı ilə yük və sərnişin daşınması	Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi	5500
14.	Hava nəqliyyatı ilə yük və sərnişin daşınması	Azərbaycan Respublikasının <i>Dövlət Mülki Aviasiya Administrasiyası</i>	5500
15.	Rabitə xidmətləri:	Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi	

15.1.	telefon (məftilli)		5000
15.2.	sellular (mobil)		11000
15.3.	radiotrank və simsiz telefon		5000
15.4.	ölkədaxili telekommunikasiya kanallarının təşkili		5000
15.5.	beynəlxalq telekommunikasiya kanallarının təşkili		11000
15.6.	İP- telefoniya (internet-telefoniya)		8000
15.7.	məlumatların ötürülməsi (data)		6000
15.8.	sürətli poçt xidməti		2500
15.9.	<i>3-cü nəsil (3G) mobil rabitə xidmətləri</i>	<i>Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi</i>	<i>11000</i>
16.	İnformasiya mühafizə vasitələrinin layihələndirilməsi və istehsalı sahəsində fəaliyyəti	Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi	2200
17.	Təhsil müəssisələrinin fəaliyyəti:	Azərbaycan Respublikasının Təhsil Nazirliyi	
17.1.	məktəbəqədər təhsil müəssisələri		2500
17.2.	ümumtəhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla), peşə məktəbləri və peşə liseyləri, orta ixtisas təhsil müəssisələri		4000
17.2-1.	<i>ilk peşə-ixtisas təhsilini həyata keçirən ayrı-ayrı təşkilatlar, müəssisələr, əmək birjalari, məşğulluq idarələri və digər müvafiq qurumlar</i>	<i>Azərbaycan Respublikasının Təhsil Nazirliyi</i>	<i>3000</i>
17.3.	ali təhsil müəssisələri		5500
17.3-1.	<i>əlavə təhsili həyata keçirən ixtisasartırma və yenidənhazırlanma qurumları və digər müəssisələr</i>	<i>Azərbaycan Respublikasının Təhsil Nazirliyi</i>	<i>3000</i>
17.4.	<i>dini orta ixtisas təhsil müəssisələri</i>	<i>Azərbaycan Respublikasının Təhsil Nazirliyi</i>	<i>4000</i>
17.5.	<i>ali dini təhsil müəssisələri</i>	<i>Azərbaycan Respublikasının Təhsil Nazirliyi</i>	<i>5500</i>
18.	Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyəti	Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi	2200
19.	Bank fəaliyyəti:	Azərbaycan Respublikasının Mərkəzi Bankı	
19.1.	banklar		22000
19.2.	bank olmayan kredit təşkilatları		1100
19.3.	<i>poçt rabitəsinin milli operatoru</i>	<i>Azərbaycan Respublikasının Mərkəzi Bankı</i>	<i>1000</i>
20.	Qeyri-dövlət pensiya fondlarının fəaliyyəti	Azərbaycan Respublikasının Maliyyə Nazirliyi	11000

21.	<i>Sığorta sektorunda fəaliyyət:</i>	<i>Azərbaycan Respublikasının Maliyyə Nazirliyi</i>	
21.1	<i>sığorta fəaliyyəti</i>		22000
21.2	<i>təkrarsığorta fəaliyyət</i>		22000
21.3	<i>sığorta brokeri fəaliyyəti:</i>		
21.3.1	<i>hüquqi şəxs olan sığorta brokerləri</i>		22000
21.3.2	<i>fiziki şəxs olan sığorta brokerləri</i>		1000
21.4	<i>sığorta agenti fəaliyyəti:</i>		
21.4.1	<i>hüquqi şəxs olan sığorta agentləri</i>		1000
21.4.2	<i>fiziki şəxs olan sığorta agentləri</i>		200
22.	Auditor fəaliyyəti	Azərbaycan Respublikasının Auditorlar Palatası	2200
23.	Əmtəə birjasının fəaliyyəti	Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi	11000
24.	Fond birjasının fəaliyyəti	Azərbaycan Respublikasının <del>Prezidenti yanında</del> Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi	11000
25.	İnvestisiya fondunun fəaliyyəti	Azərbaycan Respublikasının <del>Prezidenti yanında</del> Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi	11000
26.	Qiymətli kağız bazarının professional iştirakçılarının fəaliyyəti (broker, diler, qiymətli kağızların idarə edilməsi, qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (klirinq), depozitar, qiymətli kağız sahiblərinin reyestrinin aparılması, qiymətli kağızlar bazarında ticarətin təşkili)	Azərbaycan Respublikasının <del>Prezidenti yanında</del> Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi	5500
27.	Bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyət	Azərbaycan Respublikasının <del>Prezidenti yanında</del> Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi	5500
28.	Ciddi hesabat blanklarının hazırlanması	Azərbaycan Respublikasının Maliyyə Nazirliyi	2200
29.	Müxtəlif növ möhürlərin və şamppların hazırlanması	Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi	2200
30.	Turizm fəaliyyəti	Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi	5500
31.	<del>Gömrük brokeri, gömrük daşıyıcısı, gömrük ərazisində malların emalı və gömrük ərazisindən kənarında malların emalı fəaliyyəti</del>	Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi	11000
32.	<del>Gömrük anbarlarının, müvəqqəti saxlanma anbarlarının, sərbəst anbarların və rüsumsuz ticarət mağazalarının təsis edilməsi</del>	Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi	11000
33.	Teledio yayımı (televiziya və radio yayımı, əlavə informasiya yayımı,	Milli Televiziya və Radio Şurası	11000

	kabel şəbəkəsi yayımı, peyk vasitəsilə yayım, xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət)		
34.	Yabancı dərman bitkiləri xammalının yığılması	Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi	550
35.	<i>Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması:</i>	<i>Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi</i>	
35.1.	<i>şəhərdaxili (rayondaxili) sərnişin daşımaları</i>		150
35.2.	<i>şəhərlərarası (rayonlararası) sərnişin daşımalar</i>		150
35.3.	<i>beynəlxalq sərnişin daşımaları</i>		150
35.4.	<i>taksi minik avtomobilləri ilə sərnişin daşımaları</i>		150
35.5.	<i>ölkədaxili yük daşımaları</i>		150
35.6.	<i>beynəlxalq yük daşımalar</i>		200
36.	Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı	Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi	550
37.	Mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti	Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi	1500
38.	Təhlükəli yüklərin nəqliyyat vasitəsi ilə daşınması	Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi	550
39.	Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı	Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi	2200
40.	Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması	Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi	2200
41.	Liftlərin quraşdırılması və təmiri	Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi	550
42.	Attraksionların quraşdırılması və istismarı	Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi	2500
43.	Energetika obyektlərinin, avadanlıqların və qurğuların quraşdırılması, sazlanması və təmiri	Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi	2500
44.	Qaldırıcı qurğuların, metallurqiya avadanlıqlarının, təzyiq altında işləyən qazanların, tutumların istehsalı, quraşdırılması və təmiri	Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi	2500
45.	Təhlükə potensialı obyektlərdə istismar olunan avadanlıqların və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi	Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi	2500
46.	Müəssisələrin və yaşayış məntəqələrinin müqavilə əsasında	Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi	3600

	yanğınlardan qorunması		
47.	Yanğınsöndürmə texnikası məhsulunun istehsalı və alınması, sınaqların keçirilməsi	Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi	3600
48.	Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri;	Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi	3600
49.	Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası	Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi	3600
50.	Yanğından mühafizə binalarının, qurğularının, otaqlarının tikilməsi, yenidən qurulması və təmiri	Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi	3600
51.	<i>Qiymətli metalların və qiymətli daşların:</i>		
51.1	<i>istehsalı (qiymətli metalların filizlərdən, konsentratlardan alınması)</i>	<i>Azərbaycan Respublikasının Mallyə Nazirliyi</i>	<i>5000</i>
51.2	<i>emalı və istifadəsi (qiymətli metallardan və qiymətli daşlardan məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının hazırlanması və təmiri)</i>	<i>Azərbaycan Respublikasının Mallyə Nazirliyi</i>	<i>500</i>
51.3	<i>dövriyyəsi (qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının topdan və pərakəndə satışı, əhalidən satın alınması)</i>	<i>Azərbaycan Respublikasının Mallyə Nazirliyi</i>	<i>550</i>
52.	<i>Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların mühəndis -axtariş işləri</i>	<i>Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi</i>	<i>1100</i>
53.	<i>Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi</i>	<i>Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi</i>	<i>1100</i>
54.	<i>Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların (12 metr hündürlüyədək fərdi yaşayış və bağ evləri istisna olmaqla) tikinti-quraşdırma işləri:</i>	<i>Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi</i>	
54.1	<i>40 metr hündürlüyədək</i>		<i>1100</i>
54.2	<i>65 metr hündürlüyədək</i>		<i>2200</i>
54.3	<i>65 metrədək və daha hündür</i>		<i>3300</i>
55.	<i>Özəl baytarlıq təbabəti fəaliyyəti</i>	<i>Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi</i>	<i>150</i>
56.	<i>Baytarlıq preparatlarının:</i>	<i>Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi</i>	

56.1	<i>istehsalı</i>		3000
56.2	<i>satışı</i>		220
57.	<i>Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi</i>	<i>Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi</i>	2200
58.	<i>Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi</i>	<i>Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi</i>	2200

*Azərbaycan Respublikası Prezidentinin  
2010-cu il 17 sentyabr tarixli,  
328 nömrəli Fərmanı ilə  
təsdiq edilmişdir  
Əlavə № 3*

## ***Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən xüsusi razılıq (lisenziya) verilən fəaliyyət növlərinin Siyahısı***

<b><i>Sıra №- si</i></b>	<b><i>Fəaliyyət növünün adı</i></b>
1.	<i>Kartografiya fəaliyyəti</i>
2.	<i>Neft məhsullarının satışı</i>
3.	<i>Qaz məhsullarının satışı</i>
4.	<i>Tibb fəaliyyəti</i>
5.	<i>Əczaçılıq fəaliyyəti</i>
6.	<i>Etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (şərabın, konyakın, arağın və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər alkoqollu içkilərin):</i>
6.1.	<i>İstehsalı</i>
6.2.	<i>İdxalı</i>
7.	<i>Tütün məmulatının:</i>
7.1.	<i>İstehsalı</i>
7.2.	<i>İdxalı</i>
8.	<i>Rabitə xidmətləri:</i>
8.1.	<i>telefon (məftilli)</i>
8.2.	<i>sellülar (mobil)</i>
8.3.	<i>radiotrank və simsiz telefon</i>
8.4.	<i>İP-telefoniya (internet-telefoniya)</i>
8.5.	<i>məlumatların ötürülməsi (data)</i>
8.6.	<i>sürətli poçt xidməti</i>
8.7.	<i>3-cü nəsil (3G) mobil rabitə xidmətləri</i>
9.	<i>Təhsil müəssisələrinin fəaliyyəti:</i>

9.1.	<i>məktəbəqədər təhsil müəssisələri</i>
9.2.	<i>ümumtəhsil müəssisələri (liseylər və gimnaziya daxil olmaqla), peşə məktəbləri və peşə liseyləri, orta ixtisas təhsil müəssisələri</i>
9.2-1.	<i>ilk peşə-ixtisas təhsilini həyata keçirən ayrı-ayrı təşkilatlar, müəssisələr, əmək birjalari, məşğulluq idarələri və digər müvafiq qurumlar</i>
9.3.	<i>ali təhsil müəssisələri</i>
9.3-1.	<i>əlavə təhsili həyata keçirən ixtisasartırma və yenidən hazırlanma qurumları və digər müəssisələr</i>
9.4.	<i>dini orta ixtisas təhsil müəssisələri</i>
9.5.	<i>ali dini təhsil müəssisələri</i>
10.	<i>Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə iş düzəlmələrində vasitəçilik fəaliyyəti</i>
11.	<i>Auditor fəaliyyəti</i>
12.	<i>Ciddi hesabat blanklarının hazırlanması</i>
13.	<i>Müxtəlif növ möhürlərin və ştampların hazırlanması</i>
14.	<i>Turizm fəaliyyəti</i>
15.	<i>Gömrük brokeri fəaliyyəti</i>
16.	<i>Gömrük anbarlarının, müvəqqəti saxlanma anbarlarının, sərbəst anbarların təsis edilməsi</i>
17.	<i>Teleradio yayımı (televiziya və radio yayımı, əlavə informasiya yayımı, kabel şəbəkəsi yayımı, peyk vasitəsilə yayım, xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət)</i>
18.	<i>Yabanı dərman bitkiləri xammalının yığılması</i>
19.	<i>Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması:</i>
19.1.	<i>Şəhərdaxili (rayondaxili) sərnişin daşımaları</i>
19.2.	<i>Şəhərlərarası (rayonlararası) sərnişin daşımaları</i>
19.3.	<i>taksi minik avtomobilləri ilə sərnişin daşımaları</i>
19.4.	<i>ölkədaxili yük daşımaları</i>
20.	<i>Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı</i>
21.	<i>Mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti</i>
22.	<i>Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması</i>
23.	<i>Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı</i>
24.	<i>Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması</i>
25.	<i>Liftlərin quraşdırılması və təmiri</i>
26.	<i>Attraksionların quraşdırılması və istismarı</i>
27.	<i>Energetika obyektlərinin, avadanlıqların və qurğuların quraşdırılması, sazlanması və təmiri</i>
28.	<i>Qaldırıcı qurğuların, metallurgiya avadanlıqlarının, təzyiqliq altında işləyən qazanların, tutumların istehsalı, quraşdırılması və təmiri</i>
29.	<i>Təhlükə potensialı obyektlərdə istismar olunan avadanlıqların və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi</i>
30.	<i>Yanğınsöndürmə texnikası məhsulunun istehsalı və alınması, sınaqların keçirilməsi</i>
31.	<i>Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri</i>



32.	<i>Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası</i>
33.	<i>Yanğından mühafizə binalarının, qurğularının, otaqlarının tikilməsi, yenidən qurulması və təmiri</i>
34.	<i>Qiymətli metalların və qiymətli daşların dövriyyəsi (qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının topdan və pərakəndə satışı, əhalidən satın alınması)</i>
35.	<i>Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların mühəndis-axtarış işləri</i>
36.	<i>Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi</i>
37.	<i>Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların (12 metr hündürlüyədək fərdi yaşayış və bağ evləri istisna olmaqla) tikinti-quraşdırma işləri:</i>
37.1.	<i>40 metr hündürlüyədək</i>
37.2.	<i>65 metr hündürlüyədək</i>
37.3.	<i>65 metrədək və daha hündür</i>
38.	<i>Özəl baytarlıq təbabəti fəaliyyəti</i>
39.	<i>Baytarlıq preparatlarının:</i>
39.1.	<i>İstehsalı</i>
39.2.	<i>Satışı</i>
40.	<i>Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi</i>